

UOT: 94

Bilal DƏDƏYEV
Bakı Mühəndislik Universiteti, t.ü.f.d., dosent
bdedeyev@beu.edu.az

Milyonçu mesenat Ağa Musa Nağıyevin Osmanlı ordenləri ilə təltifi

Awarding Azerbaijani Millionier Mecinat A.M.Nagiye with the
Ottoman Medals
Награждение миллионера-меценанта Ага Муса Нагиева
Османскими орденами

Xülasə: Azərbaycanın milyonçu-mesenatlarından biri olan A.M.Nağıyev qardaş Osmanlı dövlətində də xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmuşdur. Bu yardımına görə onun Osmanlı dövlət ordenləri ilə təltif edilməsi bu günə qədər tarixşünaslığımıza malum olmamışdır. Rus-Ösmanlı müharibəsi dövründə Ərzurumun dağdırılmış məscidlərindən birində tapılan mürqəddəs Qurani-Kərim kitabını məhz A.M.Nağıyev satın alaraq qoruyub saxlamış və daha sonra sultan V Mehmet Rəşadə hədiyyə etmişdir. Türk sultani A.M.Nağıyevin bütün bəxidatlarını yüksək qiymətləndirmiş və o Osmanlı ordenləri Məcidi və Osmani ilə təltif edilmişdir. Bütün bunlar haqqında iki Osmanlı arxiv sənədində məlumat verilir. Həmçinin A.M.Nağıyevin foto şəklinde də bu ordenləri görmək mümkündür. Təəssüflər olsun ki, A.M.Nağıyevin təltif edildiyi bu ordenlərin günümüzə qədər gəlib çatması barədə heç bir məlumat yoxdur.

Açar sözlər: A.M.Nağıyev, Bakı, Osmanlı ordenləri, Məcidi nişanı, Osmani nişanı.

Abstract: A.M. Nagiyev-one of the millionier mecenats of Azerbaijan had charity activity in the Ottoman State. It was unknown that he was awarded because of his charity. The holy Koran found in knocked down mosque in Arzurum was bought and preserved by Nagiyev. Then he sent it as a present to Sultan Mehmet Rashad (1909-1918). The Sultan appriciated it as exceptional service. In return Nagiyev was awarded with Majidi and Ottoman badges. It is possible to see Nagiyevs photos and badges in two Ottoman archive documents. But there isn't any information if the medals presented to Nagiyev have reached nowadays or not.

Keywords: Aga Musa Nagiyev, Bakı, the Ottoman medals, the Majidi badge, the Ottoman badge.

Резюме: Один из миллионеров-меценатов Азербайджана А.М.Нагиев в братском Османском государстве также занимался благотворительной деятельностью. За эти пожертвования награждение его османскими государственными орденами до сегодняшнего дня не было известно нашей историографии. Во время Русско-Османской войны в одной из разрушенных мечетей Эрзерума был найден священная книга Корана-Карим, именно А.М.Нагиев купил и сохранил найденную священную книгу и подарил его Султану Мехмед Рашиду V. Туремский султан высоко оценил все эти заслуги А.М.Нагиева и он был удостоен османскими орденами Маджиды и Османы. Все эти сведения даются в двух османских архивных документах. Также отражена фотография Нагиева, в котором можно увидеть эти ордена. К сожалению ни каких сведений нету о том что дошли эти ордена до наших дней которыми был награжден А.М.Нагиев.

Ключевые слова: А.М.Нагиев, Баку, Османские ордена, медаль Маджиды, медаль Османы.

Giriş

Sovet dövründən fərqli olaraq Azərbaycan müstəqilliyini bərpa etdiğənən sonra milli burjuaziyumin görkəmləri nümayəndələrinin həyat və fəaliyyətlərinin öyrənilməsinə maraqlı xeyli artması nəticəsində obyektiv elmi tədqiqatlar aparmaq üçün əlverişli şərait yaranmışdır. Belə görkəmləri tarixi şəxslərdən biri də heç şübhəsiz milyonçu mesenat Ağa Musa Nağıyevdir (1849-1919).

A.M.Nağıyev yaxın dövr tariximizə neft sənayemizin və təhsilimizin inkişafında böyük xidmətlər göstərmiş xeyriyyəçi milyonçu mesenat kimi daxil olmuşdur. Lakin uzun dövr ərzində bù kimi tarixi şəxsiyyətlərə qara yaxılmış və xalqımızın yaddaşından silinmək istənmişdir. Xüsusdan qeyd etməliyik ki, sovet dövrü tarixşünaslığımızda milli burjuaziyamızın nümayəndələri, o cümlədən A.M.Nağıyev istismarı sınıflar kimi qələmə verilirdilər. Sovet tarixşünaslığı onları öz mənşətlərini güdən, öz məqsədləri naməsində hökumətdən islahatlar tələb edən, fəhlə-kəndlə təbəqəsinin düşməni kimi tanıtmışdı. Təbii ki, belə olan təqdirdə uzun bir tarix dövr üçün A.M.Nağıyev və eləcə də bu dövr digər tanınmış xadimlərimizin fəaliyyəti hərtərəfli şəkildə tədqiq edilməmişdir.

A.M.Nağıyevi ilk dəfə mənim oxucu kütləsinə tanıdan yazıçı Manaf Süleymanov olmuşdur. Sovet məskurəsinin tasırı altında qələmə alınan bu əsərdə, müəllif "eşitdiklorina" görə A.M.Nağıyevi çox simic və xəsis bir milyoncu kimi bəzi kamediya əsrlərindəki "obrazlarla" xarakterizə etsə də, onu daha dolğun və doğrular şəxsiyyət kimi tanıtmaqdan ötrü Bakı milyon-

çuları arasında məhz, on çox da onun haqqında məlumat vermişdir. Hətta, deyilənlər ilə, mesenat milyonçunun real hayatı arasında bir qaribəliyin mövcud olduğunu sezib diübötürəcsinə "Ağ Musanın adı camaat arasında xəsis çıxşa da, yuxarıda qeyd edildiyi kimi, o, birincisi Realni məktəbin hamiliyi boynuna almışdı, ildə hazırlıq sıfırsına iýirmi beş müsəlman usşaqını əlavə qəbul etdiirməye nail olmuşdu. Bunun nəticəsində az bir zamanda məktəbdə müsəlman şagirdlərinin sayı əlli faiza çatmışdı" şəklində fikrini ifadə edə bilməşdir. Başqa bir yerde isə, əsl A.M. Nağıyevi təsvir edərək "Təmərəq sevən deyildi, şan-söhərdən məst olmazdı, artıq xərcdən, israfçılarından boyun qəçrişir" deyə qeyd etmişdir. Bəlkə də bütün bunların nəticəsi idi ki, 1914-cü ildə A.M. Nağıyev sahib olduğu yetmiş milyon manat qızıl pul və əmlakları ilə azərbaycanlı milyonçular içinde birinci yerə galib çatmışdı [7, s. 93-103]. Buna baxmayaraq A.M.Nağıyev xalqımızın maariflənməsində, sosial-siyasi cəhətdən təkmilləşməsində hər zaman öndə addimilaynlardan biri olmuşdur. A.M.Nağıyevin ümumi olaraq şəfaiyyətdən danışarkən onun əlkəmizdə neft, dənizçilik və qida sonayesində milli kadrlarımızın hazırlanması, bank sektorunun, incəsənatın, təhsilin inkişafı sahəsində gördüyü işlər və 1907-ci ildə "Cəmiyyəti xeyriyyə" təşkilatının sədr müavini, 1911-1913-cü illərdə isə bu təşkilatın sədrı kimi [12, s. 56-59] digər xeyriyyəçilik xidmətlərini xüsusi qeyd etməliyik. Bu mənənə A.M.Nağıyev tərəfindən "Cəmiyyəti xeyriyyə" üçün əzəmətli "İsmailiyyə" binası [8, s. 209-210; 13], burdan bir qədər yuxarıda üçüncü mərtəbəsi yarımcı qalmış Realni məktəbinin təmiri və sponsorluğu, şəhər kənarında xəstəxana (əvvəllər Səmaçoğlu xəstəxanası, indi isə 1 sayılı Kliniki Tibbi Mərkəzin binası) daxil olmaqla yüzdə yaxın təkəfini əsər, Bakı su kəməri üçün pul yardımını və s. bu yönlü xidmətlərini an ənəmlili məqamlar kimi vurğuluya bilərik [7, s. 93]. A.M. Nagiyevin tikidirdiyi binalar indi də Bakının zahiri görüşünü bəzəyən tarixi memarlıq abidələri olmaqla yanaşı, əlkəmizin bir çox tarixi hadisələrinə şahitlik edərək uzun ilərdir ki, ictimai-siyasi, mədəni-maarif və səhiyyə sahələrində istifadə olunan ənəmlili məkanlardır [1, s. 226-228]. Bütün bu deyilənlər bir daha göstərir ki, A.M.Nağıyev damğalandığı kimi xəsis yox, öz xalqının geləcəyi üçün misilsiz xidmətlər göstərmüş milyonçu mesenat-xeyriyyəçi olmuşdur.

Neft sonayemizin nəhənglərindən sayılan A.M.Nağıyevin xeyriyyəçilik şəfaiyyəti təkcə Azərbaycanla məhdudlaşmamış, qonşu dövlətlərə və xalqlara da onun tərəfindən bəzi maddi yardımlar edilmişdir. O, özünlü bu addimları ilə həmin dövlətlərin və xalqların rəğbotunu qazana bilmış, bu dövlətlər tərəfindən yüksək qiymətləndirilmiş və bu xalqların bozı müşərur orden və medalları ilə mükafatlandırılmışdır [1, s. 94-95; 6, s. 48; 2, s. 246]. Digər tərəfdən A.M.Nağıyevin bu kimi tərəflərinin tariximizə bəlli olmayan, na-

məlum istiqamətləri də vardır. Bu baxımdan qardaş Osmanlı xalqına etdiyi xeyriyyə yardımlarına görə onun Osmanlı dövlət ordenləri ilə təltif edilməsi tarixşənmişlərimizdə inди qədər öz əksini tapmamışdır. Müstəqillik dövründə A.M.Nağıyevi Azərbaycan Respublikası Dövlət Tarix Arxivı sənədləri əsasında daha döründən araşdıraraq ortaya bir neçə qiymətli əsər çıxaran nəvəsi Dilarə Nağıyevadır. Dilarə xanımla görüşümüşdü bəlli oldu ki, onlarda da bununla bağlı heç bir məlumat yoxdur. A.M.Nağıyevin xeyriyyəçilik şəfaiyyətləri və Osmanlı dövlətinə etdiyi yardımalar hakkında Türkiyədə Bətil Aslan tərəfindən aparılan tədqiqat işində bəhs edilsə də, bunların müqabilində Osmanlı nüsanları ilə təltif olunduğu dair bu əsərdə də bilgi vərilməməkdədir [12, s. 58-61, 125, 130]. A.M.Nağıyevlə bağlı olan bu məsələlərin tarix elminiz tərəfindən öyrənilməsinin bəzi obyektiv səbəbləri də vardır. Burada ilk öncə qeyd edə bilərik ki, Azərbaycan o zaman Rusiya imperiyasının tərkibində idi. Rusiya-Ösmanlı münasibətləri isə heç də hər zaman, hətta bəzən dinc dövrlərdə bəlsə də yaxşı olmamışdır. Çox güman ki, A.M.Nağıyev də Osmanlı dövləti ilə bu əlaqələrinin geniş şəkildə yayılmasına maraq göstərməmiş və onun erkən, yəni 4 mart 1919-cu ildə vəfatı işi unutdurmuşdur. Digər tərəfdən Sovet İttifaqı dövründə ailəsinin bir müdəddət sūrgın hayatı yaşaması onları da bundan xəbərdar olmamasına gətirib çıxartmış və eləcə də Azərbaycan-Türkiyə əlaqələrinin aşdırılmasına təqdir edilmədiyi üçün bu məsələləri tədqiqatçılarını calb etməmişdir.

Bu məqalədə A.M.Nağıyevin Osmanlı xalqına etdiyi yardımalar və göstərdiyi isti münasibətə qarşılıq bir təşəkkür olaraq Osmanlı dövlət ordenləri ilə təltif olunması əla alıñmışdır. Bu aspektində qeyd edə bilərik ki, tədqiqat işində Osmanlı arxiv sənədləri və A.M.Nağıyevin bir foto şəkilli əsasında vurğulanan məsələlər döründən aşdırılmış və çalışılmışdır ki, onların təfərruatları tam barizliyi ilə elmi ictimaliyatə çatdırılmış. Eyni zamanda məvzu ilə bağlı bir sira kitab və məqalədən də istifadə olumuşdur.

A.M.Nağıyevin Məcidi nişanı ilə təltifi

Son dövrlərdə tariximizin öyrənilməmiş səhifələrinin gün üzünə çıxarılmışında Osmanlı dövründə məxsus arxiv sənədlərinin xüsusi yeri vardır. Bu aspektində məşhur tarixi şəxsiyyətlərimizə bağlı üzə çıxan an maraqlı faktlardan biri də A.M.Nağıyevə Osmanlı dövlət ordenlərinəndən biri olan Məcidi nişanının verilimiş məsələsidir. A.M.Nağıyevin Osmanlı dövləti tərəfindən III dərəcəli Məcidi nişanı ilə təltif edilmiş 1913-cü ilədən baş vermişdir. Bu müdəddə qədər Çar Rusiyası müstəmləkəsində şəfaiyyət göstərən milyonçu A.M.Nağıyevin Osmanlı dövlətinə xeyriyyəçilik şəfaiyyətin arturması onun Osmanlı rəsmi dairələr tərəfindən daha yaxından tanınmasına şərait yaratmışdır. Bu da öz növbəsində Osmanlı hakim dairələrinin məhz A.M.Nağıyevlə dəha six əlaqələr qurmağına gətirib çıxartmışdır.

Bu dövr Osmanlı arxiv sənədlərini aşaraşırak A.M.Nağıyevin Məcidin nişanı ilə təltif edilməsinin təsirətlərini bir birinin davamı şəklində 2 ayı arxiv sənədində görmək mümkündür. (Bax. sənəd 1 və 2). Eyni zamanda bu arxiv sənədləri "Türk Dünyası Bələdiyyələr Birliyi" tərəfindən 2015-ci ildə çap olunan "Osmanlı Belgelerinde Azerbaycan" kitabında da nəşr edilmişdir [18, s. 456-457, 460-461]. Osmanlı Sədarət məqamından (Baş Nazirliyindən) Xarici işlər nazirliyinə yazılın 15 sentyabr 1913-cü il tarixli birinci arxiv sənədində aydın olur ki, A.M.Nağıyevin medalla mükafatlandırılmış məsəlesi ilk dəfə adı sənədlərdə keçməyən Bakı şahbəndəri (kon-sul) tərəfindən qaldırılmışdır. Bununla bağlı arxiv sənədində belə deyilir: "Bakı agnisiyi məşhurəsindən Musa Nağızadə zəminə zətni xidməti-dindarəsanına mükafatın atası Bakı şahbəndəriyindən bildirildiyi 21 ağus-tos 1329 (3 sentyabr 1913) tarixli və 670 numarulu təzkirəyi-aliiyyəyi dav-aşanları-ışar buyurlan Nisanın dərəcəsi hakkında məzkrə şahbəndərən rəyi bil-istifəsər alınanq cabavın inba buyurulmuş babında" [14, vərəq 2]. Görüldüyü kimi nişanın təltifi A.M.Nağıyevin "xidməti-dindarəsanına mü-kafatın" qeyd edilən bu sənəddə bir də təkliyi irali surmüs konsulun rəyi is-tənmışdır. Sənəddə adı göstəriləməyən bu dövr Osmanlı dövlətinin Bakıdakı konsulu isə, zənnimə, Kamil bəy olmalıdır. Təxminən bu yazılmalarдан 6 ay sonra 25 fevral 1914-cü ildə Bakı milyonçuları H.Z.Tağıyev və A.M.Nağıyevin Balkan müharibəsində (1912-1913) yetim qalmış uşaqlar üçün Ədir-nə şəhərində açılmış üzərə olan "Darül-eytama" (yetimlər evinə) hər birinin 5 min rubl pul iana etdikləri məhz Bakı konsulu Kamil bəy tərəfindən göndərilen məktubda qeyd olunmuşdur [13, vərəq 1]. Görünür Kamil bəy Bakı milyonçu-xeyriyyəçilər ilə six əlaqəsər quraraq Osmanlı-Azərbaycan içti-mai-mədəni münasibətlərinə dənə inkişaf etdiməyi çalışmışdır. Bakı şah-bəndərinin tövsiyə məktubunu göndərdiyi bu ərefədə Bakıda fəaliyyət gös-tərən "Cəmiyyəti-xeyriyyə" təşkilatının sadri da məhz A.M.Nağıyev olmuşdur. Bu illərdə Osmanlı dövlətinin 4 kiçik Balkan ölkəsi ilə müharibəsi davam etməkdə idi [20, s. 171-175; 10, s.56-59]. Gözənləniləmdən möglübli-yətə uğrayan Osmanlı dövlətinin bütün müsəlmanlarından yardımalar edi-lərdi. Bununla bağlı olaraq Azərbaycan xalqının da yardım edənlər arasında olduğunu dair 1913-cü il aprel-avqust arası tarixlərinə aid kifayət qədər Os-manlı arxiv sənədi mövcuddur [16]. Məhz Azərbaycandan göndərilen yardımaların yiğilmasını A.M.Nağıyevin rəhbərlik etdiyi "Cəmiyyəti-xeyriyyə" təşkilatı hayata keçirirdi. Sənədlərde keçən məlumatlarında belə aydın olur ki, Bakı əhalisinin yardımının toplanmasında çox aktiv iştirak etmişdir. Sadəcə 1912-ci ilde ayrı ayrında 9 dəfə edilən yardımın ümumi möbləgi 884.683 quruş olmuşdur. Bütün bu yardımalar Bakı konsulluğu vasitəsilə "Osmanlı Qızılıy Cəmiyyətinə" təhvil verilmişdir [19, s. 279-283, 582-585]. Belə ol-

duğun təqdirdə yəqin ki, A.M.Nağıyevin xeyriyyəçilik fəaliyyətləri haqqında Osmanlı dövləti mütməadi olaraq məlumatlandırılmışdır. Bu münasibətlərin qurulmasına isə təbi ki, şahbəndər Kamil bəyin mühüm rolu olmuşdur.

Osmanlı Sədarət məqamından Xarici işlər nazirliyinə yazılın 3 noyabr 1913-cü il tarixli ikinci arxiv sənədində isə A.M.Nağıyevin artıq Sultanın xüsuslu fərmanı ilə III dərəcəli Məcidin nişanın verilməsi açıq bə şəkildə qeyd olunur və ordenin sahibinə çatdırılmasının icra olunması təslibi qoyulur. Arxiv sənədində A.M.Nağıyevin Xeyriyyə cəmiyyəti üçün Bakıda tərih tiki-dirdiyi "İsmailiyyə" binasının foto şəkilləri ilə birləşdik Osmanlı-Rusiya mu-haribəsində Ərzurumda dağdırılmış bir məscidin divarında təpilan Qurani-Korimin məhz unun tərəfindən satın alındıqdan sonra müdafiəzə edilərək sultana hödiyyə göndərilməsi nişanın verilməsinə əsas sobək kimi göstərilir. Ardından isə, "mumaileyh Musa Nağızadəyə ayrıca mahiziziyət-səniyyə təbliğində iradəyi-səniyyəyi-həzrəti-xilafət panahi şərəfi-sadir olduğu mabay-ni-hüməyün başkitabəti-aliiyyəsindən cavabın izbar qılınmış və mumaileyhə üçüncü rütbədən Məcidi nişanı itas haqqında başqaca bil-istizan şərflə-mü-təllik buyurlan iradəyi-səniyyəyi-canabə-padışlığı-nazarət-cəliliyə-asafanələrinə təbliğ edilmiş olmaqla icrayı-icabı babında" deyə bildirilir [15]. Bütün burlardan malum olur ki, A.M.Nağıyevin uzun illərdən bəri hayatı keçirdiyi xeyriyyəçilik fəaliyyətləri sultan V Mehmet Rəsəd (1909-1918) tərəfindən müstəsnə xidmətlər kimi dayarlıdırılmış və bunun müqabilində Osmanlı dövlətinin yüksək məlumatlarından biri olan Məcidi nişanı ilə təltif edilmişdir. Ətraflı məlumat üçün qeyd etməliyik ki, Məcidi nişanı 1852-ci ildə sultan Əbdülməcid (1839-1861) tərəfindən təsis edilmiş bir Osmanlı dövlət ordenidir. 5 dərəcədə buraxılan bu nişanın III rütbəsinin 750 quruş "barət xərci" (xəzindən dayarı) alınırdı. Nişanın bütün dərəcələləri həyatboyu verilirdi, yəni şəxsin vəfatından sonra xəzinəyə təhvil verilməli idi. Sadəcə xaricilər bu qaydadan istisna təşkil edilirdilər (Bax. şəkil 1). İlk başlarında cəmi 800 adəd buraxılan III rütbə Məcidi nişanları (xaricilərə verilənlər buna aid edilməmişdir), istisna olaraq bogazdan asılırdı. Bu nişan yüksək xidmətləri olan dövlət xadimləri və tanınmış xarici ölkələrin nümayəndələri-na təqdim edilirdi [22, s. 428; 11, s. 154-156; 28, s. 393-411]. Buradan aydın olur ki, A.M.Nağıyevə verilən nişan geri qaytarılmamışdır. Əfsuslar olsun ki, A.M.Nağıyevin təqdim olunan III dərəcəli Məcidi nişanı dövrümüzə qədər gəlib çatmamışdır. Milyonçunun nəvəsi Dilarə xanımı səhəbatimiz-de, onlarda nəinki nişanın olduğu, ümumiyyətə bunun haqqda heç bir məlumat olmadığı ortaya çıxdı. Lakin, A.M.Nağıyevin bir foto şəklinde bu nişanı boynundan astığı aydın olaraq görünməkdədir (Bax. şəkil 2). Xatirədaq ki, daha əvvəl də Azərbaycanın bir neçə görkəmli ictimai xadimi Məcidi nişanı ilə mükafatlandırılmışdır. Hələlik A.M.Nağıyevdən əvvəl azərbay-

canlı tanınmış xadimlərdən 1863-cü ildə M.F.Axundzadə (IV dərəcəli) [5, s. 220; 9, s. 25], 1907-ci ildə isə H.Z.Tağıyev (I dərəcə) və yazıçı-sair A.Şaiqin böyük qardaşı Yusif Ziya Talibzadənin (III dərəcə) [17; 4] bu nişanla təltif olunduğu bilinməkdər.

A.M.Nağıyeva Osmani nişanın verilməsi məsəlesi

Bu tədqiqatda qədər A.M.Nağıyevin Rus dövləti tərəfindən bir orden və bir medal olmaqla iki ədəd nişanla təltif edildiyi biza məlum idi. Bunlar II Nikolay (1894-1917) tərəfindən 1910-cu ildə verilmiş "Andreyev lenti ilə bogazdan asılan qızıl medal" və 1913-cü ildə təltif olunmuş III dərəcəli "Müqəddəs Stanislav" ordenidir [1, s. 94-95; 6, s. 48; 2, s. 246]. Halbuki A.Nağıyevin 1913-cü ildən sonra ayaq üzərində çəkildiyi foto-şəkilda onun sisəsində 4 nişanın olduğu diqqəti çəkməkdədir. Doğrudur şəkildəki ordenlərin rəsmi tam aydın görünməsə də, ümumi vəziyyətləri ilə onları birbirindən ayırmak mümkünündür. Belə ki, boyuna Andreyev lenti ilə bağlanmış yumru parlaq qızıl medal, onun altında yənə boyundan asılan III dərəcəli Məscidi nişanı, sinənin sağ tərəfində üzərində xəç şəklində olan Müqəddəs Stanislav ordeni və bir də sağ tərəfdə Stanislav ordeninin altında "ay ulduz" taxmalı 7 glüşəli və haqqında heç bir məlumatımız olmayan bir medal daha vardır. Bu məqamda məhz diqqətizimi çəkən məsələ də, bu dördüncü medaldır. Medalin ümumi görünüşü və xüsüsən də sinəyə bağlanan "ay-ulduz" taxmalı hissəsi bu ordenin də bir Osmanlı nişanı olduğunu göstərir. Nişanın forması və ümumi xüsusiyyətləri onun "Osmani" nişanı olma ehtimalını ortaya çıxardır. Osmanlı ordeni isə 12 dekabr 1861-ci ildə sultan Əbdüləziz (1861-1876) tərəfindən təsis edilmişdir. Məscidi də olduğu kimi bu nişan da yüksək xidmətləri olan dövlət və hərbi xadimlər, eyni zamanda tanınmış xarici ölkələrin nümayəndələrinə təqdim edilirdi. İlk başlarında cəmi 200 ədəd buraxılan II rütbə Osmanlı nişanının 3000 qurus xəzini dəyari olubdur. Nişanın bütün dərəcələri hayatı boyu veriliirdi, ancaq bu qaydalar xarici vətəndaşları şamil edilmirdi. Əvvəl 4 dərəcədə, 1893-cü ildən sonra isə 5-ci dərəcəsi da buraxılan bu nişanın sadəcə II. dərəcəsi sinənin sağ tərəfina taxılırdı. Ayrıca, II dərəcəli Osmanlı nişanı xaric Osmanlı dövlət ordenlərinin demək olar ki, hamısı ya boyuna, ya da sinənin sol tərəfina asıldığı bilinməkdədir [22, s. 737-738; 11, s. 154-156]. Ehtimal ki, foto şəkilda A.M.Nağıyevin sinəsinin sağ tərəfindəki aşağıda ay-ulduz taxması olan 7 güşəli orden məhz II dərəcəli Osmanlı nişanıdır (Bax. şəkil 2 və 3).

Hələlik əlimizdə hər hansı bir yazılı mənbə olmadığı üçün bu nişanın verilmə tarixini daşıq olaraq söylemək mümkün deyil. Yəqin ki, Məscidi ordenindən, yəni 1913-cü ildən sonra verilibdir. Çünkü daha əvvəl mütləq olasayıdı, yuxarıdakı arxiv sənədlərində mütləq xatırladılaraq qeyd olunardı. Ehtimal ki, belə bir orden H.Z.Tağıyevə də verilmişdir.

Nəticə

Yeni dövr tariximizin müəkkəb mərhələlərindən biri kimi tədqiq olunmuş mövzü üzrə mənbələrin təhlili göstərir ki, XX əsrin əvvələrindəki ağır içtimai-siyasi şəraitdə A.M.Nağıyevin vətənimizdə olduğu kimi, Osmanlı dövlətində də xeyriyyəçilik fəaliyyəti ilə məşğul ola bilmış və Osmanlı-türk xalqının üzəşdiyi çətinliklərin həll edilməsində müyyən dərəcə də olsa faydalı işlər görmüşdür.

Milli burjuaziyazımızın tanınmış nümayəndəsinin Osmanlı Türkisiyəsinin an yüksək ordenlərindən ikisində layiq görülməsi heç də tasadüfi olmadı, bunun uzun illər çəkilən zəhmətin qarşılığı olaraq baş verdiyi ortaya çıxarılmışdır. Belə ki, A.M.Nağıyevin bilavasitə özündən də iştirak ilə Osmanlı dövlətinə edilən yardımçıların təşkilindəki fəaliyyətləri və Osmanlı-Rusiya muharibəsindən Ərzurumda dağdılmış bir məscidin divarında tapılan Qurani-Kərimin məhz Nağıyev tərəfindən satın alınmış mühafizə edilərək sultana hədiyyə göndərilmiş sultan V Mehmed Rəşad tərəfindən müstəsnə xidmətlər kimi dəyərləndirilərək 3 noyabr 1913-cü ildə Macid-i və bundan sonra göstərdiyi xeyriyyəçilik fəaliyyətlərinə görə isə Osmanlı nişanı ilə mükafatlandırılmışdır.

Bu gün A.M.Nağıyevin Osmanlı yüksək dövlət ordenləri ilə təltif edildəməsindən bəhs etsem də, bu ordenlər əfsuslar olsun ki dövrləmizə qədər gəlib çatmamışdır. Sovet dövründə bütün mal dövlətinə al qoyulduğu kimi, ailisini də represiyalara məruz qoyularaq stürgün hayatı yaşaması A.M.Nağıyevin hətta şəxsi əşyalarının idarət olmasına təsdiq olunmuşdur. Milyonunun nəvəsi Dilarə xanumlu bu məsələni danışarkən, onlarda nəinki nişanlarının olduğu, ümumiyyətələ bunun haqqda heç bir məlumatın olmadığı bildirilmişdi.

Tədqiqat işimizin yekunu olaraq deyə bilmək ki, A.M.Nağıyevin Osmanlı dövlət ordenlərinə layiq görülməsi Azərbaycan-Türkiyə əlaqələri tərəfində ən şanlı sahifələrdən biri kimi qalacaq və bu istiqamətdə aparılacaq başqa yeni tədqiqat işlərinin ortaya çıxarılmasına şərait yaradacaqdır.

Ədəbiyyat

Azərbaycan dilində:

1. Ağamusa Nağıyeva Dilarə. Zamanın sorağında (milyonçu Ağa Musa Nağıyevin fəaliyyəti və xeyriyyəçiliyi haqda). Bakı: "Elm nəşriyyatı", 2011, s. 264.
2. Ağamusa Nağıyeva-Muxtarova Dilarə. Hər ömür bir tamaşa, Bakı gecələri. Bakı: "Elm nəşriyyatı", 2018, s. 454.
3. Həsənov Müssəlim. Bir binanın başına gələnlər. Azvision.az. 29 may 2013. <http://az.azvision.az/news.php?id=6040> (01.12.2020).

4. Hüseynzadə Rüfət. Zeynalabidin Tağıyevin Türk sultanına hədiyyəsi. <http://www.fact-info.az/news?id=3048> (24.09.2020).

5. Mümtaz Salman. Azərbaycan ədəbiyyatının qaynaqları. Bakı: "Yazıcı naşriyyatı", 1986, s. 445.

6. Nağıyeva-Muxtarova Dilarə. Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyətləri. Bakı: "Elm naşriyyatı", 2011, s. 140.

7. Süleymanov Manaf. Eşitidlərim, oxuduqlarım, gördüklerim. Bakı: "Azərbaycan Dövlət Naşriyyatı", 1986, s. 320.

8. Şeyxzamanlı Nügə bəy. Xatirələr. Redaktor: Mahmud Xəlilov. Bakı: "Xan naşriyyatı", 2016, s. 280.

Türk dilində:

9. Ahmedov Sebühi. Haziran-Ağustos 1918 Döneminde Osmanlı İmparatorluğunun Nişan ve Madalyaları ile Onurlandırılan Azerbaycanlılar. // IRS Tarib Bilinci, 4(8), Kış 2013, s. 24-27.

10. Akandere Osman və bəy. Atatürk İlkeleri ve İnkılap Tarihi. Konya: "Eğitim akademisi", 2010, s. 304.

11. Artuk İbrahim. Nisan. // "Türkiye Diyanet Vakıfı İslâm Ensiklopedisi", C. 33. İstanbul: TDV yayınları, 2007, s. 154-156.

12. Aslan Betül. I. Dünya Savaşı Esnasında "Azerbaycan Türkleri"nin "Anadolu Türkleri"ne "Kardaş Kömeği (Yardımı)" ve Bakı Müslüman Cemiyeti-Hayıryesi. Ankara 2000.

13. Cumhurbaşkanlığı Devlet Arşivleri Başkanlığı Osmanlı Arşivi (BOA). Bab-ı Ali Evrak Odası (BEO). nr. 4262/319627. vərəq 1.

14. BOA. BEO. nr. 4213/315919.

15. BOA. BEO. nr. 4228/317083.

16. BOA. Hariciye Nezareti-Siyasi (HR.SYS.). nr.2019-6; 2020-1; 2020-3; 2020-6; 2020-7.

17. BOA. İrade Taltifat (I..TAL). nr. 429/25.

18. Güneş Mehmet və bəy. Osmanlı belgelerinde Azerbaycan. İstanbul: "TDBB yayınları", 2015. s. 624.

19. İzgörə Ahmet Zeki, Tuğ Ramazan. Padişahın himayesinde Osmanlı Kızılıy Cemiyeti 1911-1913 yilliği. Ankara: "Türk Kızılıy yayınları", 2013, s. 716.


20. Kurat Akdes Nitmet. Türkiye ve Rusya XVIII. Yüzyılın Sonundan Kurtuluş Savaşına Kadar Türk-Rus İlişkileri (1798-1919). Ankara: "Ankara Üniversitesi Basımevi", 1970, s. 755.

21. Mecidi Nişanları. // "The Journal of Academic Social Science Studies", Number: 28, Autumn II. 2014, s. 393-411.

22. Pakalın Mehmet Zeki. Osmanlı Tarih Deyimleri ve Terimleri Sözlüğü. C. II. İstanbul: "Milli Eğitim Basımevi", 1993, s. 784.

23. Tekin Kemal Hakan. Osmanlı Devletinde Gelenekten Yeniliğe Geçişin Anlamlı Bir Sembolü: Mecidi Nişanları. // The Journal of Academic Social Science Studies. Number: 28, Autumn II. 2014, s. 393-411.

Əlavələr



Sənəd 1: BOA. BEO. nr. 4213/315919, vərəq 2.


Dairəyi sədərəti təhrirat qələməri

Xariciyyə nəzarəti cəliləsi canibi alisına

Hicri: 13 şəvvəl 1331/Rumi: 2 eylül 1329/Miladi: 15 sentyabr 1913

Bakı aqəniyyatı məşhurəsindən Musa Nağızadə namindəki zətn xidməti dindaranasına mükafatın atası Bakı şahbəndərliyindən bildirildiyi 21 ağustos 1329 (3 sentyabr 1913) tarixli və 670 numarulu təzkirəyi-aliyyəyi dəvəranlarıylə işar buyrulan Nişanın dərəcəsi hakkında məzkr şahbəndər-dən rəyi bil-istifsaş (.....) alınacaq cavabın inba buyurulması babında.

Bər-mücəbi-işarəti-Aliyyəyi-həzrəti-müstəşəri.



Sənəd 2: BOA, BEO, nr. 4228/317083.

Dairəyi sədarəti təhrirat qalamı

Xariciyə nəzarəti cəliləsi canibi alisinsa

Hicri: 3 zilhicce 1331/Rumi: 21 təşrinəvvəl 1329/Miladi: 3 noyabr 1913

Rusiya mühərabəsi osnasında Ərzurum civarında hadim edilən bir məscidin divarında zehir edib fırıldak olunmaqdə ikən Bakı aqniyasından Musa Nağızadə tərəfindən bil-mübaya nəzərgahı-həzrəti-Xilafət pənahıyyə arz olunmaq üzrə məhəlliyi məzkur şahbəndərliyi vəsaitisilə göndərilmiş olan Quranî-Kərim nüsxəyi-şərifasi ilə mumaileyin orada Cəmiyyəyi-Xeyriyyəyi-İslamîyə üçün inşa etdirilmişdir. olduğu binanın fotoğrafları lədəl-arz nüsxəyi-şərifəyi-məzkurun xəzinəyi-hüməyundə muhafizəsi əmri-fərman buyrularaq müqətzayi-cəlilinin infaz olunacağı və mumailey Musa Nağızadəyə ayrıca mahziziyəti-səniyyə təbliğinqərədəyi-səniyyəyi-həzrəti-xilafət pənahı şərfi-sadir olduğu məbədyni-hüməyün başkitabəti-aliiyəsindən cavabəni izbar qılınmış və mumaileyə üçüncü rütbdən Məscidi nişanı itası haqqında başqaca bil-istizan şərfi-mütəəllik buyrulan iradəyi-səniyyəyi-conabi-padişahı-nəzarəti-cəliləyi-asafənələrinə təbliğ edilmiş olmaqla icrayi-icabi babında.



Şəkil 1. III dərəcəli Məscidi nişanı



Şəkil 2. A.M.Nağıyevin foto şəkli



Şəkil 3. II dərəcəli Osmani nişanı